



### MUSİQLİ TAMAŞANIN PREMYERASI

Fevralın 28-də Xəzər Universitetinin "Dünya" konsert salonunda Hamlet İsaخانlının "Ziyarət" poeması əsasında səhnələşdirilmiş musiqili tamaşanın premyerası oldu. Tamaşaya müqəddimə kimi H. İsaخانlının həyat və fəaliyyətinə aid qısa film nümayiş etdirildi.

Tamaşanın rejissoru AzTV-nin əməkdaşı Faizə Mehdiyeva, quruluşçu rəssamı Mir Rafiq Əbdülrahimov, musiqi tərtibatçısı Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri Zülfüyyə Sadıqova, baş rolun – Hamlet İsaخانlı rolunun ifaçısı istedadlı gənc aktyor Nicat Həbibov idi.

Digər rollarda Xəzər Universitetinin müəllimi, Opera və Balet Teatrının solisti Məhsəti Cabbarova (Xanım Aşiq), universitetin tələbələri Hüseyin Qəhrəmanlı (Qaçaq İsaخان), Arzum Cəlilova (Zeynəb ana), Nizami Əliyev (kənd ağsaqqalı), Nuranə Məmməd-zadə, Ayşəm Bəşirova (kənd gəlinləri), Xəyal Quliyev (komissar), Elçin Feyzullayev (kənd aşığı), Adil Ramazanov, Məmməd İmanlı, Zaur Mütəllimov (kəndlilər) və uşaq rollarında "Dünya" məktəbinin şagirdləri çıxış etdilər.

Tamaşanın sonunda Hamlet İsaخانlı çıxış edərək, yaradıcı heyətə təşəkkürünü bildirdi. Sonda ad günü münasibətilə ona universitet kollektivi adından gül dəstəsi təqdim olundu.







Martın 5-də Xəzər Universitetinin Mərmər zalında universitetlə BP şirkəti arasında Layihələri İdarəetmə Məktəbinin (LİM) fəaliyyət müddətinin uzadılması haqqında Anlaşma Memorandumu imzalanmışdır. LİM özəl və dövlət sektoru nümayəndələrinə layihələri idarəetmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir proqram üzrə təhsil almaq imkanı təmin etmək üçün 2011- ci ildə BP və onun tərəfdaşları tərəfindən yaradılıb. Təşəbbüsün

məqsədi yerli layihələrin idarə olunmasında icranın təkmilləşdirilməsinə yardım etməkdir. Layihə Xəzər Universiteti tərəfindən layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan "ESI İnternational" ilə əməkdaşlıqda həyata keçirilir.

(Ardı səh. 14-də)







## FRANSA SƏFİRİNİN "XƏZƏR"DƏ MÜHAZİRƏSİ

Siyasi elm və beynəlxalq münasibətlər departamentinin dəvəti ilə Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye fevralın 18-də Xəzər Universitetində xüsusi məruzə ilə çıxış etdi. O, Fransanın siyasi quruluşu, siyasi mədəniyyəti haqqında hərtərəfli məlumat verdi.

Səfir İkinci Dünya müharibəsindən sonra Qərbi Avropada regional inteqrasiyanın təməlini qoyan Fransa-Almaniya dostluğu, Avropa Birliyinin Şərq və Cənub qonşuluq istiqamətləri ilə bağlı Fransanın mövqeyi, Prezident Fransua Ollandın ötən il noyabrın 29-da Vilnüsə keçirilmiş Şərq Tərəfdaşlığı sammitində iştirakı, Avropa Birliyi və Şərq qonşuları arasında əməkdaşlığın hazırkı vəziyyəti və Ukraynadakı münaqişə

barəsində fikirlərini bildirdi.

Sual-cavab sessiyasında səfir Suriya, Mali və İranda hal-hazırda mövcud olan müxtəlif məsələlərə dair Fransanın mövqeyini açıqladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar suala cavab verərkən, səfir mühüm prinsip kimi Fransa üçün ərazi bütövlüyünün vacibliyini vurğuladı və Fransanın Kosovoya olan xüsusi unikal mövqeyinin Dağlıq Qarabağa münasibətdən fərqləndiyini bildirdi.

Mühazirədən sonra səfir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə görüşmüş, qonağın şərəfinə ziyafət verilmişdir.



## UNİVERSİTETLƏR ARASINDA ƏMƏKDAŞLIQ



Fevralın 19-da Litvanın Vytautas Magnus Universitetinin nümayəndələri – Siyasi elm şöbəsinin müdiri, dosent Andzej Puksto, həmin şöbənin əməkdaşları Jonas Vaicenonis, Aistė Žemaitytė və İtaliyanın Boloniya Universitetinin professoru Stefano Biançini Xəzər Universitetində oldular.

A. Puksto "Şərq tərəfdaşlığı kontekstində AB qonşuluq siyasəti: Vilnüs sammitindən öncə və sonra" və Stefano Biançini "Mərkəzi Avropada Sovet modeli və onun tətbiqi" haqqında danışaraq, tələbələrin suallarını cavablandırdılar.

Sonra qonaqlar Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı, Akademik işlər üzrə prorektor, professor Məhəmməd Nuriyev, Beynəlxalq əlaqələr üzrə prorektor professor Fərdə Əsədov və digər əməkdaşlarla da görüşdülər. Görüşdə Xəzər Universiteti ilə Vytautas Magnus Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olundu və iki universitet arasında Anlaşma Memorandumu imzalandı.



## RUSİYA SƏFİRİ İLƏ GÖRÜŞ



Fevralın 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin Xəzər Universitetində qonaq olmuşdur. Əvvəlcə qonaq universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə görüşmüşdür. Qonağı səmimi salamlayan H. İsxanlı ona Xəzər Universitetinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, səfirlər və universitet arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirmişdir.

Sonra səfir V. Doroxinin müəllim və tələbələrlə görüşü keçirilmişdir. H. İsxanlı qonağı tələbələrə təqdim etmiş, onun diplomatik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Səfir tələbələr qarşısında "Rusiya müasir dünyada" mövzusunda mühazirə oxumuşdur. Mühazirədən sonra beynəlxalq münasibətlər, politologiya və regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr səfirə suallar ünvanlamışlar. Canlı diskussiya şəraitində keçən görüşün sonunda H. İsxanlı səfirə öz təşəkkürünü bildirmiş və Xəzər Universiteti ilə Rusiya səfirliyi arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, rektor assistenti İsxan İsxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasət İnstitutunun direktoru Baba Bayramlı və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə görüşdə iştirak etmişlər.

Xəzər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fərda Əsədov, rektor assistenti İsxan İsxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasət İnstitutunun direktoru Baba Bayramlı və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə görüşdə iştirak etmişlər.

## XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ MƏRASİM



SOYQIRIM GENOSİDİ



Fevralın 26-da Xəzər Universitetinin Mərkəz kampusunda İqtisadiyyat və Menecment fakültəsinin tələbələri Aysel Quliyeva, Leyla Cəfərova, Aida Neymətli, Leyli Quliyeva, Musa Abdullayev və digərlərinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş mərasim keçirildi. Mərasimdə İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Xocalı faciəsinə şeirlər həsr etmiş Yuri

Məmmədov, fakültənin müəllim və əməkdaşları, tələbələr, qonaqlar iştirak etdirdilər.

Mərasim soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş musiqi və şeirlər səsləndi. Xocalı faciəsinə aid sənədli filmdən götürülmüş "Qaraqaya" səhnəsi nümayiş etdirildi.





## DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ MÖVZUSUNDA KONFRANS

Fevralın 27-də Xəzər Universiteti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkil etdikləri “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, konfransda iştirak edən çoxsaylı qonaqları və tələbələri salamladı.

Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi – orduda şəxsi heyətin döyüş ruhunun və hərbi hazırlığının əsas təminatıdır”, Respublika Veteranlar Şurasının Beynəlxalq əlaqələr və xalqlar arasında dostluq komissiyasının sədri, istefada olan polkovnik-leytenant Zahiddin Abbasov “Terrorizm və seperatizm erməni faşistlərinin işğalçı siyasətinin tərkib hissəsidir”, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Qalib Əhmədov “Respublikada iqtisadiyyatın sürətli inkişafı və ordu quruculuğunun gücləndirilməsi – erməni işğalçıları üzərində qələbənin əsas amilləridir” mövzularında məruzə ilə çıxış etdilər və tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

Məruzələr ətrafındakı müzakirələrdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsmayılova, müharibə vetereni Mariya Rzayeva və digərləri çıxış etdilər. Sonda tələbələr müharibə veteranları ilə xatirə şəkilləri çəkdirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəy-

yumlar Şurasının sədri, professor Hamlet İsaخانlı Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayevi və onunla birlikdə gələn çoxsaylı veteranları ofisində qəbul etdi, onlara Xəzər Universiteti, təhsilimiz haqqında geniş məlumat verdi və universitetdə tələbələrlə keçirilən belə görüşlərin vacibliyini vurğuladı. General-mayor Dadaş Rzayev və digər veteranlar maraqlı və səmimi görüş üçün universitet rəhbərliyinə və bütün kollektivə dərin təşəkkürlərini bildirdilər.







## XƏZƏR UNİVERSİTETİNDƏ XARİCİ ƏMƏKDAŞLARIN TƏQDİMATI

Fevralın 27-də yeni və yenidən Xəzər Universitetinə qayıdan xarici müəllimlərin və doktorantların Mədəniyyət Mərkəzində təqdimatı oldu. Təqdimatda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı Akademik işlər üzrə prorektor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor, Rafiq Əhmədov, Beynəlxalq Əlaqələr üzrə prorektor Fərda Əsədov, Magistratura, doktorantura və elmi tədqiqatlar bölməsinin müdiri Eldar Şahgəldiyev, Qəbul və tələbə şöbəsinin müdiri İsxan İsxanlı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə, Şərq dilləri və din araşdırmaları departamentinin müdiri Elnurə Əzizova, Bioloji elmlər departamentinin müdiri Müşfiq Orucov, Beynəlxalq Əlaqələr üzrə prorektorun köməkçisi Həvvəxanım Qurbanova digər yerli və əcnəbi professor və müəllimlər iştirak edirdilər.

Tədbiri Fərda Əsədov açaraq, iştirakçıları salamladı. Sonra M. Nuriyev H. Niknafs, E. Şahgəldiyev, Ə.

Əmirbəyli, M. Orucov, M. Hacızadə, E. Əzizova, H. Qurbanova öz bölmələrində işləyən müəllimləri, doktorantları və qonaq elmi işçiləri təqdim etdilər.



Sonda Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın fortepianoda müşayiəti ilə tanınmış opera müğənnisi Fidan Hacıyeva bir neçə mahnı ifa etdi.





## İNDONEZIYA SƏFİRİ XƏZƏR UNİVERSİTETİNDƏ

Martın 3-də İndoneziya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Raden Prayono Atiyanto tanışlıq məqsədi ilə Xəzər Universitetində oldu, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı ilə görüşdü.

Görüşdə İndoneziya-Azərbaycan əlaqələri, İndoneziyanın indiki vəziyyəti, səfirlik ilə Xəzər Universiteti arasında əməkdaşlıq perspektivləri kimi məsələlər müzakirə olundu.



**TƏLƏBƏMİZ  
AĞ EVDƏN  
SERTİFİKAT  
ALIB**

Humanitar və sosial elmlər fakültəsinin I kurs tələbəsi Mirağa Bağirov "Xocalı soyqırımını portreti" müsabiqəsinin qalibi olmuş və martın 5-də ABŞ administrasiyası Ağ Evin Beynəlxalq Münasibətlər Administrasiyasının Minnətdarlıq Sertifikatına layiq görülmüşdür.

M. Bağirov üzərində "Bu il mən 22 yaşımı qeyd edəcəkdim. Amma ki, mən burda deyiləm." sözləri yazılmış bir yaşlı uşağın şəklini yaratmışdır. Bu şəkil bir neçə saat ərzində Ağ Evin saytının xəbərlər bölməsində göstərilib.

Xəzər Universiteti Mirağa Bağirovun vətənpərvərliyini qiymətləndirir və bu uğur münasibətilə onu təbrik edir.

**“İB SCHOOL”UN  
KURİKULUMU VƏ DƏRS KİTABLARININ MÜZAKİRƏSİ**



Fevralın 26-da Xəzər Universitetinin “Dünya” Məktəbində “Dərs kitablarının hazırlanması və qiymətləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirildi. Dəyirmi masanın əsas mövzusu “Dünya” məktəbində tətbiq edilən “İB School”un kurikulumu və dərs kitablarının müzakirəsi idi. Dəyirmi masada Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı, universitetin tədris işləri üzrə prorektoru Məhəmməd Nuriyev, Təhsil fakültəsinin dekanı Elza Səmədli, İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, "Dünya" məktəbi

İB School-un koordinatoru Rəna Musayeva və İB School-un müəllim heyəti iştirak etdilər.

Tədbirdə İB School-da tətbiq edilən fənn proqramlarının xüsusiyyətləri, istifadə olunan kitabların məzmunu, dil və qrafika xüsusiyyətləri, eləcə də təlimin məqsəd və nəticələri geniş müzakirə edildi. Müzakirədə iştirak edən müəllim heyəti İB School-da tətbiq edilən tədris sisteminin və kitabların səmərəliliyini xüsusilə vurğulayaraq, Azərbaycanda hazırlanacaq dərsliklərin də bu keyfiyyətlərə malik olması ehtiyacını qeyd etdilər.



**BÖYÜK BRİTANIYA SƏFİRİNİN XƏZƏR UNİVERSİTETİNDƏ MÜHAZİRƏSİ**



Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi “Avropa ölkələrinin müqayisəli siyasəti” silsiləsindən növbəti tədbir Böyük Britaniyanın siyasəti və siyasi mədəniyyətinə həsr edilmişdir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti” mövzusunda xüsusi məruzə ilə çıxış etdi. Səfir 1215-ci ildə imzalanan Magna Carta fərmanından sonra Birləşmiş Krallığın necə inkişaf etməsi, hal-hazırkı qərar qəbul etmə prosesi və mexanizmləri, dövlət idarəçiliyi haqqında danışdı. O, Böyük Britaniyanın xarici siyasətinin prinsip və prioritetləri haqqında da məlumat verdi.

Bundan başqa, o, tədbir iştirakçlarına Britaniyanın Avropa Birliyində üzvlüyü və Britaniyanın bu Birliyi tərk etmə şansı haqqında həm Mühafizəkarlar

Partiyasının, həm də Mühafizəkarlar və Liberal Demokratlardan ibarət olan mövcud koalisiya hökumətinin mövqelərini izah etdi.

Department müdiri, fəlsəfə doktoru Muxtar Hacızadənin moderatorluq etdiyi sual-cavab sessiyasında səfir tələbələrin müasir beynəlxalq münasibətlərin müxtəlif mövzuları, o cümlədən 2014-cü il sentyabrın 18-də keçiriləcək Şotlandiyanın müstəqilliyi haqqında referendum və Britaniyanın Suriyadakı siyasəti barədə suallarını cavablandırdı.

Mühazirədən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qayyumlar Şurasının sədri professor Hamlet İsxanlı İrfan Siddiqi və onun həyat yoldaşı Penélope Siddiqi qəbul etdi. Qonaqlara universitet barədə, eləcə də britaniyalı tələbələr üçün Xəzər Universitetindəki təqaüd imkanları haqqında məlumat verdi.





UNİVERSİTETİN YIĞMA FUTBOL KOMANDASI İLƏ GÖRÜŞ



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı fevralın 20-də universitetin yığma futbol komandasının heyəti ilə məşq meydançasında görüşərək, yarışlara hazırlığın gedişi, komandanın tərkibində fakültələrin necə təmsil olunması ilə

maraqlandı və məşqin gedişini izlədi. Görüşdə iştirak edən universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli universitetlər arasında keçiriləcək yarışlar haqqında məlumat verdi.



“İSLAMDA QEYRİ - MÜSƏLMANLAR”

Fevralın 24-də Xəzər Universitetində BDU-nun dosenti, fəlsəfə doktoru Namiq Abuzərov “İslamda qeyri - müsəlmanlar” mövzusunda geniş və maraqlı mühazirə söylədi. Mühazirəni Xəzər Universitetinin, eləcə də digər universitetlərin tələbələri dinlədilər. Mühazirəçi sonda iştirakçıların suallarını cavablandırdı.

Tədbirdə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı iştirak edirdi.

TƏLƏBƏLƏRİMİZ TƏCRÜBƏ MƏQSƏDİLƏ ZAVODLARDA OLMUŞLAR

Fevral ayının 25-də Coğrafiya və ətraf mühit departamentinin təşkil etdiyi "Ətraf Mühit" (Environmental Science) kursu üzrə təhsil alan tələbələr təcrübə məqsədilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin (Tamiz Shahr JSC) Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi (Balakhany Sorting Facility) və Bərk Məişət Tullantılarının Yandırılması (Waste to Energy Plant) zavodlarında istehsal prosesi ilə yaxından tanış olmuşlar. Sonda Xəzər Universiteti ilə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.





## HÜQUQ TƏDRİS MƏRKƏZİNDƏ TƏLİMLƏR



### "QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HÜQUQİ STATUSU"

Fevralın 8-də Xəzər Universiteti Hüquq Tədris Mərkəzində (HTM) insan hüquqları üzrə növbəti təlim keçirildi.

Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər. "Qaçqınlar və məcburi köçkünlərin hüquqi statusu" mövzusunda təlimi Azərbaycan Hüquqşünaslar Konfederasiyası layihəsinin rəhbəri Ramil İskəndərli apardı.



### "KORRUPSIYA QANUNVERİCİLİYİ VƏ İNSAN HÜQUQLARI"

Fevralın 9-da Xəzər Universiteti Hüquq Tədris Mərkəzi "Korrupsiya qanunvericiliyi və insan hüquqları" mövzusunda 1 günlük təlim keçirdi. Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Polis Akademiyasının tələbələri və praktik hüquqşünaslar iştirak edirdilər.

Təlim zamanı korrupsiya anlayışı, yaranma səbəbləri və nəticələri, Azərbaycanda korrupsiya ilə bağlı qanunvericilik müzakirə edildi.

Təlimi Karasu Əməliyyat Şirkətinin (Global Energy Azerbaijan) hüquq məsləhətçisi Selcan Məmmədli apardı. O, 2005-ci ildə ABŞ-ın Ohayo Şimal Universitetində hüquq üzrə magistr dərəcəsi almış və hazırda Bakı Dövlət Universitetinin doktorantıdır.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.



### "UŞAQ HÜQUQLARI"

Hüquq Tədris Mərkəzində (HTM) martın 1-də insan hüquqları üzrə növbəti təlim keçirildi.

Təlimdə Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edirdilər. "Uşaq hüquqları" mövzusunda təlimi "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev apardı.





## “ÜMİDLƏRİN İZİ İLƏ” ROMANININ TƏQDİMƏTİ

Fevralın 25-də Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (KİM) və Kitab Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. Tədbirdə müəllim və tələbələr, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak edirdilər. Tədbirdə Şəmil Sadiqin və Müşfiq Xanın Xocalı soyqırımını qurbanlarının xatirəsinə həsr olunmuş “Ümidlərin izi ilə” romanının təqdimatı keçirildi. Romanın müzakirəsində həm müəllim və tələbələr, həm də qonaqlar fəal iştirak etdilər. Müəlliflər iştirakçıların suallarını da cavablandırıdılar. Yazıçılar universitet kitabxanasına kitablarını hədiyyə etdilər.



## “XƏZƏR” DƏ BAYRAM ŞƏNLIYI

Martın 7-də Xəzər Universitetində 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə bayram şənliyi keçirildi. Universitetin prorektorları Məhəmməd Nuriyev, Rafiq Əhmədov və digərləri çıxış edərək, qadın əməkdaşları təbrik etdilər, onlara cansağlığı, ailə sədəti və işlərində müvəffəqiyyətlər arzuladılar. Şənlikdə qadınlara universitet həmkarlar təşkilatı tərəfindən hədiyyələr verildi. Bayram şənliyi musiqinin müşayiəti ilə davam etdi, şeirlər, mahnılar səsləndi, iştirakçılar rəqs edib şənləndilər.





## ŞAIR VƏ TƏDQIQATÇI NURİDƏ ATƏŞİ İLƏ GÖRÜŞ



Martın 6-da Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə Almaniyaadakı Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun elmi işçisi, şair Nuridə Atəşinin “Tarix və coğrafiya” ixtisası üzrə təhsil alan tələbələrə görüşü oldu və “Miflər arxasında gerçək tarix” mövzusunda elmi seminar keçirildi. Seminarda əsasən Azərbaycan ərazisində məskunlaşan Qafqaz amazonları və onların tarixi haqqında danışıldı. Qafqazın tarixinin indiyə qədər qaranlıq səhifələrindən

bəzi maraqlı məqamlar tələbələrə çatdırıldı və onlara N. Atəşinin “Qafqaz amazonları” adlı kitabı hədiyyə verildi. Bu kitab Almaniyaada 4 dildə nəşr olunmuşdur. Kitabda dünyanın ən qədim savaşı qadın qəbrinin Qafqazdan –Azərbaycanın Naxçıvan bölgəsindən aşkar edilməsi ilə əlaqədar faktlar və bir çox başqa elmi yeniliklər öz əksini tapıb.

Tədbirin sonunda qonaqla xatirə şəkilləri çəkildi.

## SƏNƏTÇİ MÜƏLLİMLƏRİMİZ LONDONDA



Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xəzər Universitetinin müəllimi, əməkdar artist Fidan Hacıyeva və Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadiqova Londonun “King’s Place” konsert salonunda “Sounds of Spring” (“Bahar təranələri”) adlı solo konsertlə çıxış etmişlər. Konserti Azərbaycanın Böyük Britaniyaadakı fəvqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov giriş sözü ilə açmış, tamaşaçılara Azərbaycan musiqi ifaçılığı haqqında məlumat vermişdir.

Sonra Azərbaycanın sənətçiləri solo ifaları ilə Azərbaycan və dünya musiqi xəzinəsindən bir-birindən rəngarəng əsərlər ifa etmişlər.

Yüksək tərtibatla düzənlənmiş tədbirdə çoxsaylı qonaqlar, o cümlədən Türkiyə və Almaniyanın Böyük Britaniyaadakı səfirləri, habelə İngiltərənin yüksək rütbəli məmurları iştirak etmişlər. Sənətçilərimizin yüksək səviyyəli ifaları tamaşaçıların böyük rəğbət və alqışlarına səbəb olmuşdur.

Tədbirin yekununda konsertin təşkilatçısı Fəridə Pənahova çıxış etmiş, ifaçılara və tamaşaçılara təşəkkürünü bildirmişdir.





# “DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi



“Dünya” məktəbi Azərbaycanda analoqu olmayan ümumi təhsil verən tam orta məktəbdir. Burada intellektual, kulturoloji, aksioloji keyfiyyətlərə yiyələnmiş müasir gənclər yetişdirilir. Məktəbdə hökm sürən intizama, davranış normalarına riayət mədəniyyəti, öyrənci azadlığı, müstəqilliyi və təşəbbüskarlığı, xeyriyyəçilik, humanizm, əxlaqi-mənəvi dəyərlərin təcəssümü öyrənciləri ləyaqətli Vətən övladı kimi hazırlayırsa, İBO dünya sistemində təhsil, beynəlxalq hüquq və imtiyazlar bərabərliyi onları dünyanın ən inkişaf etmiş ölkələrində təhsil ala, işləyə bilən dünya insanına çevirir.

Mən deyərdim ki, “Dünya” məktəbi Xəzər Universitetinin dünyaya baxış pəncərəsi, çıxış qapısıdır...

Professor Əjdər AĞAYEV,  
Azərbaycan Təhsil Şurasının sədri

## FƏNN MÜƏLLİMLƏRİ İLƏ İCLASLAR



Fevral ayında və mart ayının əvvəlində "Dünya" məktəbində fənn müəllimləri ilə iclaslar keçirilmişdir. İclaslarda ən müasir təlim metodlarından istifadədən faydalanma, şagirdlərin nailiyyətləri, I yarımilin testlərinə baxış və s. məsələlər müzakirə edilmiş, maraqlı təkliflər irəli sürülmüş, fikir mü-

badiləsi aparılmışdır. Belə təkliflərdən biri şagirdlərin seçdikləri müxtəlif fənlərdən təqdimatlar hazırlayaraq, onu digər məktəbli dostlarının qarşısında nümayiş etdirməsi olmuşdur. Bu təklifin gerçəkləşdirilməsi qərara alınmışdır.



## “SABAHIN ALİMLƏRİ” MÜSABİQƏSİNDƏ

“Dünya” məktəbinin 9a sinfinin şagirdləri Ayxan Məstəliyev və Məhribə Qəhrəmanova fevralın 13-15-də Təhsil, Gənclər və İdman nazirliklərinin, “Mədəd-Azərbaycan” qurumunun birgə təşkilatçılığı ilə “Kempinski Hotel Badamdar” da keçirilmiş “Sabahın alimləri” III Respublika Müsabiqəsində “Ekologiya və ətraf mühitin idarə olunması” kateqoriyası üzrə layihələri ilə iştirak edərək, sertifikat almışlar.

## M. Ə. RƏSULZADƏNİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR



Fevral ayında “Dünya” məktəbində M. Ə. Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Ayın 19-da keçirilən ilk tədbirdə məktəbin 5a sinif şagirdləri və onların sinif rəhbəri Səadət Məmmədova çox maraqlı film-slaydla böyük şəxsiyyət haqqında dolğun məlumat verdilər. Tədbir şagirdlər tərəfindən maraqla izləndi.

Fevral ayının 25-də isə məktəb kitabxanası tərəfindən təşkil olunan “Kitab klubu”nda M. Ə. Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və əsərlərinin müzakirəsi keçirildi. Tarix müəllimlərinin köməyi ilə 8b sinif şagirdləri Ülvi Fərəzadə və Nihad Nadirov, 6a sinif

şagirdi Ağaxan Əzizov, 6c sinif şagirdi Nəzrin Rzayeva film-slaydın köməyi ilə maraqlı müzakirə təşkil edə bildilər. Müzakirəyə “Kitab klubu”nun qonaqları - Təhsil Şurasının İcraçı direktoru Arif İbrahimov, Xəzər Universitetinin müəllimi Ülviyyə Ağayeva da qoşuldular. 6a sinif şagirdləri tərəfindən M. Ə. Rəsulzadənin həyatından səhnələşdirilən tamaşa və ona həsr olunmuş filmdən parçalar nümayiş etdirildi.

Hər iki tədbir maraqlı məqamlarla yadda qaldı.

*Mədinə Karahan*





## XOCALI SOYQIRIMI İLƏ BAĞLI ANIM MƏRASİMİ



Fevralın 26-da "Dünya" məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirildi. Bir qrup şagird Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət etdi. Saat 12-də bütün məktəblilərin iştirakı ilə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütlə yad olundu.

Mərasimdə tarix müəllimi Ruslan Rzayev o illərin xronologiyasını bir daha göz önündə canlandırdı. Məktəbin psixoloqu Elmira Mirzəyeva Xocalı faciəsinin insanlara vurduğu mənəvi zərbələrdən söz açdı. Ədəbiyyat müəllimi Mədinə Karahan isə ədəbiyyatımızda qəhrəman qadın obrazlarından danışaraq, belə qəhrəmanlardan biri - polis mayoru Aida Şirinovanı məktəblilərə təqdim etdi.

A.Şirinova Azərbaycanda hərbi qadınlar arasında batalyon komandirinin müavini vəzifəsinə yüksələn ilk və yeganə qadın olmaqla yanaşı, Ağdərənin düşməndən azad olunmasında sona kimi fəal iştirak etmişdir. O, şagirdlərlə vətənpərvərlik ruhunda tərbiyəvi söhbət apardı, məktəb kitabxanasına öz şeir kitablarını hədiyyə etdi... Məktəblilər qəhrəman döyüşçü ilə xatirə şəkilləri çəkirdilər.





Fevral ayında "Dünya" məktəbi şagirdlərinin Heydər Əliyev Mərkəzində təşkil olunan ABŞ-ın Kosmik və Raket Mərkəzinin "Kosmosa səyahət" sərgisində qruplarla iştirakı təşkil edildi.

İnsanların ta qədimdən səma barədə xəyallarını, kosmosla bağlı yenilikləri əks etdirən sərgi şagirdlərin böyük marağına səbəb oldu.

Burada şagirdlər kosmosa qiyabi səyahət imkanı qazanmaqla yanaşı, qısa müddətdə də olsa, özlərini "fəza"da kosmonavt kimi hiss edə bildilər. Sərgidə şagirdlər astronomik maketləri maraqla izlədilər və Azərbaycanın ilk süni peykinə dair məlumatlar öyrəndilər.

## ŞAĞIRDLƏR "KOSMOSA SƏYAHƏT" SƏRGİSİNDƏ

*Materialları "Dünya" məktəbinin müəllimi  
Mədinə Karahan çapa hazırlamışdır*